

Dörd ünsürdən biri: Od

Od deyəndə hər kəsə bir assosiasiya yaranır - kimisi istini, kimisi işığı, kimisi tehlükəni xatırlayır. Dini-mistik ruhlu insanlar isə eksər halda od deyəndə ilk düşünükləri iblis olur. Od öz adında sanki bir təhlükə daşıyır. Miflərə inansaq, bu, ilk odu insanlara çatdırın Prometeyin faciəsinin xofudur ki, insanların bədənindən çıxmır. İblislə, yaxud Prometeylə bir əlaqəsi var, ya yox, amma maraqlı hallardan biri də odla bağlı neqativ düşüncələrin pozitivlərə nisbətdə çox olmasıdır. Bəlkə də bundan qaynaqlanır ki, müqayisə zamanı neqativ insanlar çoxluq təşkil edir.

Əger nəzərə alsaq ki, od varlığının mahiyyətində duran dörd ünsürdən biridir, onda onunla insan arasında müeyyən bənzərliliklərin olmasına təəccüb etmərik. Od da insan kimi nefəs alır, oksigena ehtiyacı var; onun da var olması üçün müeyyən temperatur əhemmiliyəlidir; onun da varlığının davam etmesi müeyyən yanacaqdand - enerji mənbəyindən asılıdır.

Odlar da insanlar kimi müxtəlifdir. Biri sarıdır, biri qırmızı; binin qapqara tüstüsündən ocaq görünmür, digərinin ocağı elə gurdur ki, heç yaxın getmək olmur; biri korun-korun yanır, ölüziyir, digərinin şəlesi göye ucalır, biri bir çöplə xoşbəxt olur, alışib-yanır, binin yanacağı haradandı heç özü doğru-dürüst bilmir. Bəli, adamlarla od arasında çox bənzəyiş var, amma maraqlıdır: insanların odların fərqli çalarlarını açır, yoxsa odmu insanları?

Çinqıq en kiçik "od"du, amma çoxuna başlanğıc ola bilir. Özü yanmır, ele onun-bunun ocağını alışdırır. Kibrıt çöpü də elədir. Onun missiyası elə bununla bitir. Amma bunu o qədər mexaniki, şüursuz şəkildə edir ki, bəzən küləyin qabağına düşüb uçaraq hara isə təsadüfən düşdüyüünü, kiminsə ot tayasına od vurduğunun da mahiyyətinə varmir. Onunku alışdırmaqdır - araqızışdırılanlar kimi. Belələrini agentlərin, təbliğatçıların arasında rahatca görmək mümkündür.

Köz də təhlükəlidir, çünki külün altında, orda-burda gizlənməyi sevir. Kiçikdi, amma düşdüyü yeri yandırı-yandırı gedir dərinə. Götürüb atmaq olmur, əlini yandırır, saxlamaq olmur, sönmək də bilmir. Bir də görürsən, düşdüyü yerde bir ocaq çatdı, ya da xəbərin olmadığı, sevimli bir əşyanın elə bir yerini dəlib keçdi ki, nə atılmış, nə satılmış - bütün günü qeybatlaşdırmaqların həyatını zəherləyən, xəlvətdə söz aparıb getirən adamlar kimi.

Yeri gəlmışkən, bəzən işıldaböcəklər kimi özünü közə bənzədən yalançı odlar da olur. Əslində, işıldaböcəklər gecələr - bütün başqa dəyərlərin qaranlıqla qaldığı bir vaxtda ortaya çıxırlar və əsl işiq, od geləndə isə itib-batırlar - birgünlük şan-şöhrətə özünü səmanın ənginliklərinin ulduzu hesab edənlər kimi. Varlığı və yoxluğunu xalqa bir istisi olmayan bu "işıldaböcəklər" ilk baxışda adama xoş gəlse də, əslində, bir işiq - mədəniyyət görüntüsü yaradıb əsl işiqdan nəzərləri yayındırırlar.

Əsl od gizlində qalmağı sevmir. O, diqqət və ehtiyatlı münasibet - özünə hörmət tələb edir; məsələn, ağacın odunu aşkara çıxmaga qoymayanda o, gizlində "yanıb qovrulur" və ... kömür olur. İçindəki odu, istisi, hərareti qalır və bu xərclənməyən potensial onu qapqara qaraldır. Nə ağaçdan ağac olur, nə küldən kül. Onun xeyrini hamı bilir: ucuz və keyfiyyətli yanaq! Heç kimə, heç nəyə zərər vermədən öz işini görür, amma özü də tələsir, tezce alışır və istəyir ki, bir-cə yanır bu yarımcıq halından qurtulsun. Ömrünü, arzularını övladlarının gələcəyi üçün qurban verən qadınlar və yaxud maddi ehtiyaclar ucbatından əsl istedadını gelirli isə dəyişən şəxslər də belədir. Öz varlığı qalır qaranlıqla, bütün potensialını başqalarına sərf edir.

Tez alışib tez də sənən ocaqdan nə isə anlamaq

çox çətindir. Niyə yandı, nə məqsədə yandı, heç özü də tam olaraq dərk etmir, sadəcə kimlərdənə geri qalmamaq üçün o da alışır, alovlanır. Amma bu ağrı iş - içinin hərareti bölmək, varlığını yandırıb ətrafına isti vermək - her oğulun hünəri olmadığına görə tezce sönüür. Düzdür, partlayışlar, bombalar da tez alışır, amma gec sönüür və nəticəsi faciəli olur. Amma onların da hökmü özlerində olmur, heç özleri də bilimlər ki, əsl idarə edən kimdir, həqiqi məqsəd nədir.

Odu idarə edə bilməyəndə o, yanğına, fəlakətə çevrilir. Bu halında o nə sözdən anlayır, nə hikmətən. Nə gözəllikdən bir anlayışı olur, nə dəyərdən. Fərq qoymadan on nadir ağacı çör-cöpə qatib külənən göye sovurur; quşun da, heyvanın da, insanların da yuvasını qara qoyur. Bunlar öz ideyasi, məqsədi naməne kimliyinə məhəl qoymadan minlərlə insanı güdəzə verən, repressiyalar, qətlamlar töredən tiranlar, despotlardır. Onların da anladığı yeganə şey öz qüvvəsi-



ni başqalarının üzərində sınaqdan keçirmək və yoluна çıxanları ayaqlayıb keçməkdir.

Yaş odunun yanması isə bir ayrı faciədir. İstisine qızınmırlar, tüstüsüne kor olurlar. Nə ağaç kimi həyatına tam son qoyulmayı, nə odun kimi fəaliyyəti hələ başlamayanların odu da yarı-yarımcıq olur. Şəraitin, məqsədin dəyişməsi onun da taleyini dəyişə bilər. Harada nə əqidə sahibi olacaq özüne belə müəmməli qalan, şəraitə görə "rəngini" dəyişən, amma cəmiyyətdə kifayət qədər ad-san, söz sahibi olanlar da beləcə ətrafindakılara isti yerinə tüstü bəxş edirlər - heçə sifətinə olmasi heç cür bəlli olmayan, adı yaxşı, əməli yaman olan, adını dost qoyub düşməndən betər vuran kəslər kimi.

Od insana bənzəyirsə, deməli, onun da romantik duyğuları var, o da üşyankar və ya hüznülü hallar yaşaya bilir, gah şimşek olub göylerde çaxır, gah da şam olub əriyir. Maraqlıdır, hər ikisində od bənzər anılar keçirir: üstdə od, altda damla. Şimşek də yanır və yağır, şam da. Amma şimşek bunu uşyanla edir, şam səssiz-səmirsiz. Şimşek bir dəfə hayqırır, nərə çəkir və bu nərədən her kes titreyir, dehşətə gəlir. Şam isə sizildaya-sızıldıya qorxur ki, birdən pərvanəsi çox yaxın gələr. Amma əlindən bir şey gəlmir və yegane sevdiyini yana-yana, göz yaşı töke-töke yandırır. Tələsir ki, əriyib bitsin, çox cana qıyması.

Hər ikisi dillərdə dastandır: şam ağlaya-ağlaya yanıb yana-yana ağlaması ilə, şimşek bir anın içinde qaranlığı parçalaması, aydınlatması ilə sanki qaranlığı vahiməyə salıb əvəzində işığın ecəzkarlığını göstərir. Adamlar da belədir. Biri sərt siması, kəskin çıxışları ilə, bir başqası kövrək, məsum misraları ilə tanınır. Hər ikisi millətinin qayğısını çəkir, cəhalet yuxusundan oyatmağa çalışır.

Çiraqdakı şölə ancaq ilk baxışda kiçik və təhlükəsiz görünür: yağını-yanacağını verirlər, o da yanır. Əslində, onun piltəsini də, yağını da müeyyən həddə saxlamaq lazımdır. Çünkü piltəsi artıq olanda, "dili

uzananda" his edib ətrafinı qapqara eləyir. Vay o günde ki, bu şolənin "əli" yanacaq mənbəyinin özünə çata! Onda partlayış, fəlakət qaçılmaz olur.

Kimlərə muzdla iş görən, əslində bir məmər olduğunu halda özünü əhəmiyyətli şəxsiyyət hesab edən və bu dar dünyagörüşüyle ondan asılı olanların taleyi ilə oynayan qulluqçu kimi ya adamların gününü qara edir, ya da Allaha bəndəlik etməyib elə hey yanacağının mənbəyinə yaxınlaşmağa çalışır.

Çırığın daha modern forması isə elektrik işiğidir. Düymə ilə yanıb-sönüür. Düzdür, ruhu yoxdur, amma istisi var, hətta yandırıda bilir. Bəzən "əsəbileşəndə" vurub düyməni də sıradan çıxarır. Bu səbəbdən indi onu da elindən almağa çalışırlar: nə ruhu olsun, nə istisi, elə "düyməyə" xidmət eləsin, qənaətli, etibarlı və ucuz. Belə "maneken" - vətəndaşlara da hər dövlətin ehtiyacı var, ister yüksək vəzifələrdə, ister adı fəhləlikdə.

Həm çırığın, həm də elektrik işığının oxşar xüsusiyyəti öz "kökündən" ayrı düşməkdir. Ocaqda odla odun bir-birini tamamlayır, hətta kül də bu mənzərinin ayrılmaz bir elementi olur. Çiraqda, yaxud elektrik işığında isə vəziyyət başqadır. Yəni bir var xalqın ənənəsi, kökü, bir də var öz kökündən bixəber, başqa mədəniyyətə həsəd aparıb öz ənənəsindən imtina edən cəmiyyət. Başqa sözə desək, odun-alovun öz yerində olması az əhəmiyyətli məsələ deyil, yəni adamlar öz yerində, öz bacardığı işlə məşğul olanda xalqa, millətə bir "istisi" dəyə bilir. Öz ocağında yanan odun istisi də, külü də öz ocağının. Bele insanlar sayəsində millət bir millet kimi özünü təsdiq edə bilir, irəli gedir, "imzalar arasında öz imzası" olur. Axi ocağın özü həm bu gün, həm sabah, həm şərait, həm də mühit deməkdir. Belə ocaq bir məktəbdər ki, onun közü ilə neçə ocaq qalamaq mümkündür. Kül isə tarix və keçmişdir. Atalarımız təsadüfən deməyiblər ki, "külü külliükdən götürürərlər". Bir ocaq özünə yer edir-sə, kül salırsa, o yeri heç kim başqa niyyət üçün istifadə edə bilmir.

Bir yerdə alışib başqa yerdə yanan, üçüncü bir yerdə de sənən biri isə heç öz "mən"inə də deyil, özünün nisbi, öteri isteklərinə xidmət edir. Yağı-yanacıqı öz millətindən alıb gedib başqa millətin çırığını yandıran iş adamları buna gözəl nümunədir. Yəqin onlar bilsələr ki, çırığını yandırıdı o yad millət yanacağı bitən kimi onun külənən şüphərətə atacaq, belə həvəsə günün günortaçağı çırq yandırmazlar. Yəni ona ehtiyac olmayan bir yerdə nə öz millətinin sərvətini, nə öz "mən"ini xərcləməzler.

Nəhayət, nur haqqında! İlahi hikmətin insanda təzahürü! Müqəddəslik duyğusunu dərk edən şəxsin "mən"inin bələdçi işi! Düzdür, nur od deyil. Əbu Turxan da yazdı ki: "Yandırmasdı, atəsi daha parlaq nur zənn edərdilər". Amma əger səhbət varlığı təşkil edən dörd ünsürdən gedirse, onda nurun da öz yeri, daha doğrusu, öz zirvəsi var. Bəli, nur yandırmır, işıqlandırır, amma o, sade bir işiq da deyil. O, hikmətin, ilahi həqiqətin, Allahın insana verdiyi mahiyyətin bir varlıq formasıdır. Onun mənbəyi İlahi aləmə bağlı olduğuna görə bu hikmet nə tükənir, nə də insanları yanlış yola aparır.

Bele insanlar da var. Öz ideyaları, müdriklikləri ilə zaman-məkan çərçivəsi tanımayan bu şəxslər tarixdə arif, filosof, mütəfəkkir kimi tanınırlar. Əslində, bu, bir zirvədir. Oddan, alovdan keçən, "bışən", bərkiyən düşüncənin - "mən"in nuru. Təsəvvüfə görə, varoluşun səbəbi və varlığının qaranti olan, yalnız insana verilən ilahi nur...

Bəli, od dörd ünsürdən biridir. Lakin bele melum olur ki, hər insana eyni oddan pay düşməyib: kimisi cincirdir, kimisi kömür, kimisi yanğındır, kimisi nur...

Könüllü BÜNYADZADƏ, AMEA-nın müxbir üzvü.